

"Mən Qərbi azərbaycanlıyam" rubrikasında el qəhrəmanı, xalqımızın şanlı tarixinə adını yazdırın Abbasqulu bəy Şadlinski barədə danişmaq istəyirik. Bu gün Azərbaycanda hər kəs Abbasqulu bəyi tanır desək qətiyyən yanılmarıq. Onun adı hər kəsin dilindədir.



Görkəmli yazıçımız Fərman Kərimzadənin el qəhrəmanına həsr etdiyi "Qarlı aşırım" romanının süjeti əsasında Kamil Rüstəmbəyovun çəkdiyi "Axi-rinci aşırım" bədii filminde Qəmlonun Kərbəlayı İsləm ilə "Abbasqulu bəyin nazi ilə çox oynayırsan a, Kərbəlayı" ifadəsi bu gün həm internet resurlarında, həm də canlı həyatda hər kəsin dilindədir. Biz o Abbasqulu bəydən danışacaqıq ki, kişiliyi, mərdliyi bir örnekdir, duz-çörəyə sədaqəti, dəyərlərə hörməti bir nümunədir. O Abbasqulu bəy ki, düşmənине amansız, dostuna, eline-obasına, xalqına sədaqətli olub. Çox təessüf ki, bizdə uzun illər bir tensensiya formalışib, filankəs bolşevik olubsa onu tariximizdən silib atmalıyıq. Xeyr, bu belə olmamalıdır. Baxaq görək, o insan necə bolşevik olub? Biz Abbasqulu bəy Şadlinskini, Nəriman Nərimanovu necə "bolşevik" adı ilə damgalyıb təftiş edə bilərik ki, onların ömrü öz xalqına qurban verilib. Onlar xalq üçün danişib, həyatları boyu daşnaklara qarşı mübarizə aparıblar.

Tarixçi-şair Aqil Kəngərli müsahibələrindən birində Abbasqulu bəy Şadlinskini belə təqdim edir: "Azərbaycan xalqının XX əsr qəhrəmanlıq tarixinde xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskiniñ mühüm yeri var. O, 1886-ci ildə Qərbi Azərbaycanda Vedibasar mahalının Böyük Vedi kəndində anadan olub.

Haqqın, ədalətin tərəfdarı olan Abbasqulu bəy gənc yaşlarından ermənilərin haqsızlığının, yalanlılığını, vəhşiliyinin, nankorluğunun şahidi olub və ömrünün sonuna qədər onlara qarşı mübarizə aparıb.

Abbasqulu bəy əlinə silah alıb Vedibasarı, ətraf əraziləri qoruyanda daşnak daşnaklarına qarşı ilə məşğul idi. Abbasqulu bəy də erməni daşnaklarına qarşı döyüşürdü.

1886-ci ilin 24 fevral tarixinde İrəvan Quberniyasının Böyük Vedi kəndində doğulan Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski el qəhrəmanı, "Qırmızı tabor"un komandiri olub.

Tədqiqatçılar yazırlar ki, uşaqlıq ikən atasını itirən Abbasqulu bəy iki sinifli rus-tatar məktəbini bitirir. Bir müddət mi-

rab (suvarma işlərinə nəzarət edən şəxs) işləyib. Məlumatə görə, 1902-ci ildə atadanqalma kiçik torpaq sahəsini əkib-becərməkə məşğul olur. Rusiyada 1905-1907, İranda 1905-1911-ci illər inqilabları ictimai-siyasi dünyagörüşünün formallaşmasına mühüm təsir göstərir. 1907-ci il Fevral inqilabından sonra Şadlinski həyətin xalq işi uğrunda mübarizə hərəkət edir. Bu zamankar onda kommunistlərə rəğbet yaranır, onlara rəğbet bəsləyir. Biz Abbasqulu bəyin kommunistlərə rəğbet bəslədiyini mənfi bir hal kimi qələmə verə bilmərik. Ola bilsin, o xalqımızın azadlığını bu ideologiya görüb. Hərçənd, biz o ideologiyaya qarşıyıq. Qırmızıların başımıza açdığı oyunlardan da xəberimiz var. Amma bu o demək deyil ki, biz Abbasqulu bəyi qınamalıq. Qətiyyən...

O bir el qəhrəmanıdır və öz yolunda xalqımızı, torpaqlarımızı müdafiə edib, ömrü çatan dərəcədə düşməndən ölücmüzə alıb.

"Qırmızı tabor" niyə yarandı?

İnternet resurslarında tədqiqatçıların araşdırılmalarına əsasən yayılan materiallarda qeyd edilir ki, 1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi - gələcək "Qırmızı tabor"u təşkil edir.

Məlumatlara görə, o, 1918-1921-ci illərdə daşnaklara qarşı "Qırmızı tabor"un komandiri olub. Halbuki, bu tabor biziə uzun illər bolşevik taboru kimi tanıdlıb, guya Abbasqulu bəy bu taboru Azərbaycan ellərində bolşevizmi yaymaq üçün qurubmuş. Bu günün tədqiqatlarından, arxiv materiallarından məlum olur ki, "Qırmızı tabor" daşnaklara qarşı yaradılıb. Bu taborda təmsil olunanların daşnaklara qarşı döyüşlərdə göstərdikləri igidlik və şücaətlərinin qarşılığında, onlardan 19 nəfər "Qırmızı bayraq" ordeni ilə təltif olunub.

Şadlinski daşnaklara qarşı...

Vedinin taleyini Abbasqulu bəy Şadlinski həll edəndə ermənilər harda idilər...

Qeyd edilənə görə, 1918-1919-cu illərin yay aylarında daşnak hərbi hissələrinin Vədiyə hümümlərinin qarşısının alınmasında böyük şücaət göstərən "Qırmızı tabor"ular, sonradan Şadlinskiniñ əmri ilə nəzəmi daşnak ordusunun üstün qüvvələri qarşısında kəndi döyüşlə tərk edib, Vedibasar və Zəngibasar əhalisinin əksər hissəsi ilə İran ərazisində keçərək, əvvəlcə Xoy şəhəri yaxınlığında, sonra isə Mərənd şəhəri ətrafında mövqə tutublar.

Dronun dəstəsini darmadağın edən qəhrəman...

Şadlinski haqda yazanların bir sıra qeydlərində maraqlı faktlar diqqəti çəkir. Yazılanlara görə, 28 iyul 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan sonra Hərbi İnqilab Komitəsinin və Nəriman Nərimanovun dəvətinə qəbul edərək, sentyabrın 17-də 200 nəfərlik "Qırmızı tabor" dəstəsi ilə Naxçıvana gelir; buradakı qırmızı qvardiya döyüşçüləri də onun dəstəsi ilə birləşir. Tədqiqatçılar görə, Şadlinski ilk vaxtlar Naxçıvan sərhədlerinin qorunmasına, sonra Zəngəzur istiqamətində öz dəstəsinin daşnak hissələri ilə feal döyüş əməliyyatlarına başçılıq edib. Bu gün ermənilərin qəhrəmanlaşdırıldığı daşnak Droya qarşı Şadlinskiniñ qüvvələri döyüşür, onlar cəllad Dronun daşnak qüvvələrini darmadağın edərək, Naxçıvanda Sovet Həkimiyətini qururlar, burada ingilis-daşnak işgalinə son qoyular. Məlumatlara görə, o, bu xidmətləri müqabilində Nəriman Nərimanov tərəfindən "Qızıl Ulduz" medalı ilə təltif edilib.

Qeyd eidlənlərə görə, 1921-ci ilin fevralından aprelin əvvəllərinə kimi İrəvanda daşnak qiyamının yatırılmasında qəhrəmanlıq göstərib.

1921-ci ilin yayınada Şadlinskiniñ döyüşçüləri Dərələyəz və Zəngəzurda daşnak quldurlarının darmadağın edilməsində qəhrəmanlıq göstəribler. Qeyd edilir ki, indiki Ermənistanda və Zəngəzurda daşnak zülmənə son qoyulduğandan sonra Şadlinski 1922-ci ilin sonunadək Naxçıvanda qalır və buranın sərhədlerinin qorunmasına rəhbərlik edir. Bundan sonra Vədiyə qayğıdan Şadlinski 1922-1928-ci illərdə indiki Ermənistanda bir sıra məsul təsərrüfat vəzifələrində çalışıb, sonra isə burada yaradılan Dəvəli seymət zavodunun tikintisinin rəhbəri təyin olunub.

Su uyuyar, daşnak uyumaz...

Abbasqulu bəyin həyat hekayəsini, bioqrafiyasını oxuduqca çox ilinginc məqamlarla üzləşirən. Ailesi barədə qisa yazılsa da, qeyd olunur ki, Abbasqulu bəy Şadlinskiniñ İşgəndər, Mafərə, İsfəndiyar, Məmməd və Tacirə adlı övladları olub.

El qəhrəmanın ölümüne gəlincə, Şadlinskiniñ düşmənləri tərəfindən 1930-cu ilin fevral ayında öldürülüyü yazılır. Amma düşmənlərinin kimliyi barədə açıq danışılmasa da, son illər üzə çıxan materiallar qatılı belli edir. "Axırınca aşırım" filmində Sovet ideologiyasının təsiri ilə Abbasqulu bəyin Qəmlo tərəfindən öldürülüyü qabarıldısa da, son tədiqatlara və mətbuatda gedən fikirlərə görə, onu daşnakların qalıqları öldürüb. Onlar Abbasqulu bəyin qisas alaraq onun ölümünü başqasının üstüne

qoymaq isteyiblər. Amma faktlar onun erməni daşnaklarının ezi ilə öldürülüyü ortaya çıxarıb.

Abbasqulu bəy Şadlinskiniñ qəhrəmanlar ölümür, onlar xalqımızla birgə əbedi olaraq yaşayırlar. Bu gün Qərbi Azərbaycana qayıdıru ruhundayıq və əminik ki, biz Vedibasara da qayıdacaq və ora qovuşduqdan sonra

*Vedinin yanı dağlar,
Ürəyi, canı dağlar.*

*Burda bir el var idil
İndi o hani, dağlar?*

bayatısını oxumayaçaq,
Abbasqulu bəyi, başqa el qəhrəmanlarını terənnüm edən nəğmələr oxuyacaqıq.

Çünki orada o yurdun bu cür nəhəng öğullarının izləri var, atlarının nalının və tüfənglərinin səsi hələ də o dağların yaddaşındadır...

İradə SARIYEVA